



**ELÇİN MEHRƏLİYEV,**  
filologiya elmləri doktoru,  
yazıcı-publisist

...Hər dəfə dəli-dolu Qudyalçay üzərindən adlayıb milli ornamentlərlə bəzədilmiş möhtəşəm qoşa qapıdan Xaçmaz şəhərinə daxil olanda yolun hər iki tərəfi boyunca quraşdırılmış yarıçıqlı memarlıq-arxitektura abidələri sırasındakı nəhəng çıraq figuru diqqətimi daha çox cəlb edir və sövq-təbii onun mənəsi haqqında düşündürür: görəsən, belə bir figur ilə hansı ideya-məqsədi güdülmüşdür? Belə galən qonaqlara "Çıraqınız gur yansın!" - demək istəmişər? Ya belə müstəqillik illərində sərtət inkişaf etmiş müasir Xaçmazın işlı obrazını çıraq simvolu ilə eks etdirmək isteyiblər? Yoxsa, çıraq - yaxınlıqdakı qədim Çıraqqala müdafiə-qala-istehkamını - tarixi keçmişimizi yada salıf!... "Və mən hər dəfə bu barədə düşünəndə həm de ister-istəməz ömrünün 16 ilini bu rayonun quruluğuna hər etmiş görkəmiyi icimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayevi xatırlamışam. Belə de ona görə ki, çıraq figurunun ideya-mahiyəti ilə Şəmsəddin müəllimin həyat və fəaliyyətinin mənə-mahiyəti arasında qəribə bir bağlılıq var.

Açıq deyəcəm: Şəmsəddin Xanbabayev son onilliklərde barmaqla saya biləcəyimiz tek-tük kadrlardan biridir ki, özünü həm sədaqətli dövlət memuru, həm də qayğılaş xalq adamı kimi tanıda bilib. Həm dövlətin, həm də xalqın inametimadını qazanıb. Biz onun harada, hansı vəzifədə çalışmasından asılı olmayaq nə yuxarı, nə də aşağı ilə bağlı şikayət və təpkilərə məruz qalmasının şahidi olmamışq. Həm sadə insanlar tərəfindən, həm də dövlət rəsmiləri tərəfindən adı həmişə hörmətlə çəkilib. Dövlət başçısı tərəfindən "Şöhrət", "Şərəf", "1-ci dərəcəli emek" ordenləri ilə təltif olunan Şəmsəddin Xanbabayev xalq arasında sabit karakterə malik, təmkinli, təvəzökar, xeyr xalq bir insan kimi xarakterize edilib. Təkəbbür, loyqalıq, hikə, iddia onun təbiatiyə yad olub. Hər dəfə iş yerini deyişəndə yerli sakinlərin: "Biz seni unutmayacaq!", "Sizin xoş xatirəniz bizimle qalacaq!" - kimi ürəkaçan nidalarda yola salınıb.

Belə də normal halda biz bu gerçekliyi xüsusi olaraq qabartmadıq... Məlumdur ki, icimai-iqtisadi-siyasi quruluşundan və idarəciliq formasından asılı olmayaq hər bir olka həyatının bütün sahələrində normal fəaliyyətin temin edilməsində dövlət və dövləti təmsil edən dövlət memurları həlliçəli rol oynayır. Başqa sözə, dövlətin qəbul etdiyi ideologiyənə (siyasi, hüquqi, əlaqəti, estetik, dini, felsefi və s. baxışlar sisteminin) həyata keçirilməsinə xidmət edən dövlət idarəetmə sistemi bu sistemde çalışan qüvvələrin möcmusudur ki, onlar da cəmiyyətdəki mövcud qurumlarla

# ÇIRAQ: RƏMZİ VƏ HƏQİQİ MƏNADA

**Görkəmli siyasi-ictimai və dövlət xadimi  
Şəmsəddin Xanbabayevin 85 illiyi münasibətilə**

müxtəlif təşkilatlar və vətəndaşlar arasında münasibətləri təşkilat və hüquqi baxımdan qurub-nizamlayırlar. Xalq və dövlətçilik əlaqələrinin tənzimlənməsi həmişə heyati əhəmiyyət kəsb edəcək seviyyədə mühüm və aktual vəzifelərdən olmuşdur və bu gün de olmaqdadır. Təəssüf ki, biz xalq, onun problemləri ilə dövlət məmurları və onların mövqeyi arasında xosagalməz ziddiyət və qarşıdmaların da şahidi olmaqdayıq. Düzgün seçilmiş, yerində olan kadrin icimai fikrə müsbət təsiri, cəmiyyətə nüfuz dərəcəsi nə qədər böyükürse, mənəvi, siyasi və intellektual cəhətdən qırıq, kasad məmərən özbaşınlıq və hoqqabaklı cəmiyyət üçün bir o qədər tehlükəlidir. Birincilər idarəetmə təcrübəsinə əsaslanmaqla, elmi-objektiv meyarlara əməl etməklə və albəttə ki, dövrün aydınlarının icimai-siyasi baxış və ideyalarından güc almaqla dövlət idarəetmə işlərinin qaydaya salınmasına, istenilən icimai-siyasi problem və mübahisənin müzakirələr yolu ilə həllinə, cəmiyyətdə baş vərən hadisə və proseslərə her bir fərdin öz münasibətini ifadə etməsinə şərait yaradır, ikincilər ise "mənəm-mənəm"likləri, şəxsi maraqlarını yaşamaq məcburiyyətində qoydu. Mən də, nece deyərlər, ayaq yer tutandan, ağlım kəsəndən ailə-məisət qayğılarını çekmək zorunda qaldım, maddi ehtiyaclarımızı ödəmək üçün ailənin digər üzvləri kimi gecəli-gündəzlü zəhmətə qatlaşdırırdım. Öhdəmə düşən işlər isə kifayət qədər çox idi və belə qovhaqov sanki usaqlıq seadətimi əlimdən almışdı, mənə xoşbəxt geləcək haqqında heç bir inama yer qoymamışdım. Düşünürdüm ki, insanın getdiyi yolu, onun əməllerini mövcud olduğu mühit, yaşadığı şərait diqqət edir, insan bu qanunauğunluğa riayət etməcəburiyyətindədir. Amma onu da düşünürəm ki, anam - evimizin direyi olduqca leyaqətli qadın idi, hər cür çətinliyə baxmayaraq bir kimsənin yanında ağlayıb-sısqamaz, vəfat etmiş eri üçün dua edər, ümidi verən sözləri ilə bizi ruhda düşməyə qoymaz, cəfəkəşliyi və mərdənəliyi ilə qəlbimizdə qırur hissələri oyadardı. Mən herdən gec-tez kasibçılığın daşını atacağımız, dərdsiz, qayğısız bir həyata qoşuşacağımız bərədə fikirlərə... - Bir dəfə səhəbət əsnasında fikirlərə, gözləri yol çəkə-çəkə söylemişdi bu sözleri.



**Səkildə: Azərbaycanın görkəmli icimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev**

milli maraqlardan üstün tutmaları, açıq-əşkar vəzifə solahiyətlərindən cılız niyyətləri üçün istifadə etmələri ilə cəmiyyətdəki sosial-siyasi-mənəvi mühiti pozur, idarəetmə sistemini sarsıdırlar.

Mən Şəmsəddin Xanbabayevi birinci-ləri təmsil edən parlaq simalardan biri kimi tanrıyım və başqları kimi o da öz obrazını öz taleyi və əməlleri ilə yaratmışdır.

Ş.Xanbabayev milli tariximizin az qala son bir esrlik hadiselerine şahidlilik etmiş və vətəndaş münasibəti göstərmiş, ister xoş günlərde, isterse de ağır zamanlarda milli maraqları ve öz insanlıq adını hər şeydən uca tutub qorumağa çalışmış icimai-siyasi feal kimi tanınmışdır.

O, 1939-cu il aprelin 1-de Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmək kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. "Herden keçmiş xatırlayanda moyuscasına düşüñürəm ki, deyəsən, mən zavallı heç usaqlıq illərini yaşamamışam... Taledənmi, qismətdənmi ailəməze üz veren ağır itkiler, illah da atamın çox erken dünyasını deyişməsi biz beş baş külfəti ağır şəraitde

yaşamaq məcburiyyətində qoydu. Mən də, nece deyərlər, ayaq yer tutandan, ağlım kəsəndən ailə-məisət qayğılarını çekmək zorunda qaldım, maddi ehtiyaclarımızı ödəmək üçün ailənin digər üzvləri kimi gecəli-gündəzlü zəhmətə qatlaşdırırdım. Öhdəmə düşən işlər isə kifayət qədər çox idi və belə qovhaqov sanki usaqlıq seadətimi əlimdən almışdı, mənə xoşbəxt geləcək haqqında heç bir inama yer qoymamışdım. Düşünürdüm ki, insanın getdiyi yolu, onun əməllerini mövcud olduğu mühit, yaşadığı şərait diqqət edir, insan bu qanunauğunluğa riayət etməcəburiyyətindədir. Amma onu da düşünürəm ki, anam - evimizin direyi olduqca leyaqətli qadın idi, hər cür çətinliyə baxmayaraq bir kimsənin yanında ağlayıb-sısqamaz, vəfat etmiş eri üçün dua edər, ümidi verən sözləri ilə bizi ruhda düşməyə qoymaz, cəfəkəşliyi və mərdənəliyi ilə qəlbimizdə qırur hissələri oyadardı. Mən herdən gec-tez kasibçılığın daşını atacağımız, dərdsiz, qayğısız bir həyata qoşuşacağımız bərədə fikirlərə... - Bir dəfə səhəbət əsnasında fikirlərə, gözləri yol çəkə-çəkə söylemişdi bu sözleri.

ayağım üstündə dura bildim". -Ş.Xanbabayev 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikomunu bitirmiş, 1964-1969-cu illerde Azərbaycan Politexnik İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakıdakı Ağac Emalı Kombinatında başlamışdı. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yüksək sexinin ustası işləmişdi. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis vəzifəsində çalışmışdı. Daha sonra - 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəesində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-ci ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illerde Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışdı. Necə deyərlər, karyera qapıları həyatın mənasını əməkde, çalışmaqla, ardıcıl, sistemli fəaliyyətdə gərən, "ağır, zəhməti həyatın xarakterinə polad cövhəri qatlığı", həyatın sınaqlarından üzüağ çıxmışı bacarmış Şəmsəddin müəllimin qabağında bir-bir açılır, heç vaxt, heç yerdə təmkinini itirməyən, təbiətini deyişməyən bəsəde, təvəzükər adamı elin də, dövlətin de gözündə ucaldırdı.

Ş.Xanbabayev 2004-cü ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə teyin edildi. "O zaman Heydər Əliyevin mənə dediyi sözləri heç zaman unutmaram. Ulu Önder məni qəbul edəndə nə bir tapşırıq verdi, nə bir yol göstərdi, eləcə sakit-sakit mənə baxıb dedi: "Şəmsəddin, özün bilirsən, sənə nə deyim. Get, camaatla el-əle ver, işlə." Heydər Əliyev kimi bir dövlət başçısının bu sözləri çıxdan tanıyıb etibar etdiyi bir kadra - mənə inam-etimadın en yüksək seviyyədə ifadəsi idi. Riqqətə geldiyim-dən cavabında mən də bir söz deye bilmədim, eləcə ürəyimde: "Qurban sənə, bacardığımı edəcəm!" - deyib elimi ürəyimin başına qoymudum. Beləcə yeni vəzifəməni yerinə yetirmək üçün Xaçmaza yollandım, camaatla el-əle verib işlədim, xəcməzlər məni, mən də xəcməzlər çox istedim. Şükürler olsun ki, qısa müddədə Xaçmazın siyasi-ictimai simasını deyişə bildik, xalq hamıqla Heydər Əliyev çırğığın işığına üz tutdu, rayonun sosial-iqtisadi-mədəni həyatını tanımaz derecəde inkişaf etdirdik. "Çıraq figuru ucaltmaq idəyəsi, belə də, Şəmsəddin Xanbabayevin "Heydər Əliyev çırğığı" ideya-düşüncəsinin nəticəsi imiş!" - Mən isə yenidən çıraq figuru haqqında düşünüb güman edirəm. - "Axi həmin çırqadan bir az o tərəfdə "Heydər bulağı" qaynayır..."

**Əvvəli 6-ci səhifədə**

Yerlərdə səyyar qəbul və görüşlər keçirmək və belə görüşlər zamanı əhalini narahat edən problemləri yerində öyrənib onların qısa bir müddətə həllinə çalışmaq Şəmsəddin Xanbabayevin xüsusi önem verdiyi əsas iş metodlarından idi. İcra başçısı əhalini maraqlandıran məsələləri yerindəcə öyrənir, onların həlli ilə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verir, müvafiq dövlət qurumlarına müraciət edilməsi barədə qərarlar çıxarırdı. O, rayonun tarixi keçmiş, əhalisinin etnik tərkibi, adət-ənənəsi, məişəti, o cümlədən milli azlıqların özünəxas xüsusiyyətləri ilə dərindən maraqlanır, trayon multikultural mühitini, bu mühitdəki dinc birləşmə-yasayış enənələrini inkişaf etdirməyə çalışırı.

Şəmsəddin Xanbabayev 2019-cu ildə, 81 yaşında ikən istəfa ərizəsini yazaraq bəyan etdi: "Artıq yaşıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərek istəfa verməyi qərara aldım." O, eyni zamanda digər yaşılı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümid etdiyini diliə getirdi: "Belə də olmalıdır. Onlar ölkədəki vəziyyəti, gedən inkişafi başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Mən buna inanıram." Həmin günlərdə Şəmsəddin müəllim həm də Ulu Öndəri xatırlamış, duyğulu düşüncələrini bölüşməşdi: "Böyük şəxsiyyətlərin yetişməsi tarixin müxtəlif inkişaf prosesində zərurət kimi meydana çıxır və onlar xalqın

# ÇIRAQ: RƏMZİ VƏ HƏQİQİ MƏNADA

taleyində önemli rol oynayırlar. ...Mən onu bəzi uyğun cəhətlərə görə ən ağır vaxtlarda İngiltərənin baş naziri olmuş və ingilis xalqını böyük felakətlərdən xilas etmiş Uinston Çerçillə müqayisə edərdim. Hər iki dövlət başçısının həyatında insanı heyətləndirən və heyran edən şeylər çoxdur və onların həyat dərsləri olduqca mənalı və öyrənilməyə layıqdir. Hər ikisi siyasetə hərbiden gəlməşdi, hər ikisi fövqəlnatiq, planetar düşüncəli, uzaqqorən, müdrik idi. Yetmiş yeddi yaşında Baş nazir kimi, almış yeddi yaşında Milli Məclisin sədri və Prezident kimi hakimiyyətə qayıtmaq yalnız Çerçil və Heydər Əliyev kimi dahilərə nəsib ola bilərdi. Mən fəxr edirəm ki, Heydər Əliyev kimi parlaq bir şəxsiyyətlə işləmişəm, onun inamını qazanmışam. Allah ona qəni-qəni rəhmət eləsin! Həm də fəxrlə deyə bilarəm ki, dövlətimizə, dövlət başçımıza da, elimizə-obamıza da vicdanla, namusla, qeyrətlə xidmət etmişəm. Bundan sonra harda oluramsa olum, evdə olum, pensiyada olum, yene də möhtərem Prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazırlam. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycanımız bizim ümumi evimiz, vahid vətənimizdir."

Ömrünü daha firavan həyat və cəmiyyət uğrunda mübarizələrdə keçirən, yorulmaz işgüzarlığı, ədaletlilik, sadıqlik, xeyirxahlıq kimi nəcib xüsusiyyətləri ilə gənc yaşılarından ağsaqqal hörməti, nüfuzu qazanmış Şəmsəddin Xanbabayev az keçmiş Yeni Azərbaycan Partiyası Xəcməz rayon təşkilatının sədri seçildi və o ömrünün daha bir hissəsini qaynar həyatda keçirməli oldu.

Şəmsəddin Xanbabayevin artıq 85 yaşı tamam olur və həyat eşqi, işdə yorulmazlığı bu gün də özünü göstərir. Kişi, yaşıının ixtiyar çağlarında memuar yaradıcılığına - canlı, real həyat müşahidələri nəticəsində gəldiyi insan-zaman-cəmiyyət haqqında ibretamız düşüncələrini, özünün dediyi kimi "ömrün dərsləri"ni qələmə almağa başlayıb. Müəllifin məqsədi uşaqlığından bu gününə kimi görüb-eşitdikləri, düşünüb-nəticə çıxartdıqları barədə söz açıb gənc nəsillərə faydalı məsləhətlər verməkdir, bu baxımdan hasılə yetəcek kitab heç şübhəsiz ki, bu günümüzdən daha çox gələcəyimiz üçün əhəmiyyətlidir. Kitabın baş obrazı, qəhrəmanı əlbəttə ki, çoxumuzun uzun illər haqqında ağızdan-ağıza eşitdiyi, mətbuatdan oxuduğu Şəmsəddin Hüseynqulu oğlu Xan-

babayevdir. İnanırıq ki, uzun illər partiya, dövlət və təsərrüfat işlərində rəhbər vəzifelərdə çalışmış, həm dövlət, həm də xalq qarşısında inam və etimadı axıradək doğrultmağı bacaran tək-tük məmurlardan biri kimi tanınmış bu adamın zəngin əmək fəaliyyəti kimi, vətəndaş fikirləri, şəxsiyyəti və mənəvi dünyası da bizdə maraq oယadacaqdır.

Və mən qeydlərimi yubilyarı təbriklərim və onun öz sözləri ilə bitirirəm: "Bəzən deyirlər ki, rəhbər işçi dildən pərgar, dilli-dilavər olmalıdır. Mən isə deyirəm, rəhbər işçi obyektiv, xeyirxah, sözübir-əməlibir adam olmalıdır, o yalnız bu halda xalqla dil tapa, münasibət yarada bilər. Vay o günə ki, rəhbər işinin təmiz adına ləkə düşə, həmin andan münasibət pozulacaq, sən bir kadr kimi gücünü itirəcəksən. Gözü kölgəli adamın bələğətli nitqi heç vaxt bir fayda getirməyib, əksinə, onu özünü qınaq, tənqid obyektinə çevirib. İnəm olmayan yerdə, oxunan quran ayəsi də olsa, kömək etməyəcək. Biz haqlı olduğumuz qədər güclü olmuşuq və həmişə də belə olacaq." Çıraqın bir məna-mahiyəti də aydınlıq, ağı qaradan seçə bilmək imkanı yaratmaq deməkdir...